



## SAT imtahanı nəticəsi ilə

### “ADA” Universitetinə sənəd verənlər üçün qəbul prosesi

#### MÜRACİƏT ÜÇÜN TƏLƏBLƏR

**SAT imtahanı ilə minimal 1200 bal tələb olunur.**

Aşağıdakı ixtisaslara müraciət edən abituriyentlərdən SAT imtahanının Riyaziyyat bölməsi üzrə minimal 600 bal tələb olunur:

- Kompüter elmləri
- Kompüter mühəndisliyi
- İnformasiya texnologiyaları
- Riyaziyyat
- Biznesin idarə edilməsi
- İqtisadiyyat
- Maliyyə

Beynəlxalq münasibətlər, Dövlət və ictimai münasibətlər, Kommunikasiya və rəqəmsal media ixtisaslarına SAT üzrə minimal Riyaziyyat bal tələbi yoxdur.

*Qeyd 1: Hüquqşünaslıq ixtisasına SAT ilə qəbul aparılmır.*

**Minimal ingilis dili tələbləri (aşağıdakılardan biri tələb olunur):**

1. Akademik IELTS imtahanı üzrə minimal 6.0 bal
2. TOEFL IBT imtahanı üzrə minimal 75 bal
3. PTE imtahanı üzrə minimal 50 bal
4. Duolingo imtahanı üzrə minimal 95 bal

**Aşağıdakı hallarda ingilis dili ilə bağlı tələblərə güzəşt olunur:**

- “ADA” Universitetinin Akademik Məqsədlər üçün İngilis dili proqramının Upper Intermediate səviyyəsi üzrə tam kursu müvəffəqiyyətlə bitirmiş şəxslər
- Dövlət dili ingilis dili olan ölkədə son iki ildə ingilis dilində təhsil almış şəxslər

İngilis dili üzrə heç bir imtahan nəticəsi olmayan abituriyentlərin sənədləri qəbul prosesində nəzərə alınmayacaqdır.

**Azərbaycan dili ilə bağlı tələblər:**

- Azərbaycanda yerləşən ümumtəhsil məktəblərinin rus, ingilis və ya gürcü bölmələrini cari ildə bitirən, eləcə də ümumtəhsil məktəbini əvvəlki illərdə və ya xaricdə bitirən abituriyentlər “Azərbaycan dili” fənni üzrə qəbul imtahanında iştirak edərək “məqbul” qiyməti almalıdırlar;
- 2021-ci ildə Azərbaycan dili fənni üzrə imtahandan "məqbul" alan abituriyentlər cari ildə bu imtahanda iştirak etmədən müsabiqəyə buraxılırlar;
- Azərbaycanda yerləşən ümumtəhsil məktəblərinin Azərbaycan bölməsini cari ildə bitirən abituriyentlər isə buraxılış imtahanında Azərbaycan dili fənni üzrə “məqbul” qiyməti almalıdırlar.

## MÜRACİƏT PROSESİ

Aşağıda qeyd olunan sənədlər müvafiq qaydada **15 iyun 2022-ci ilə** qədər təqdim olunmalıdır.

### Birinci mərhələ

Sənədlərin təqdim olunması (aşağıdakıların hər biri tamamlanmalıdır)

- “ADA” Universitetinin elektron ərizə forması və ona əlavələr (Ərizə üçün link: [www.ada.edu.az/apply](http://www.ada.edu.az/apply))
  - Orta məktəbin IX-X sinifləri üzrə illik, XI sinif üzrə rüblük qiymət cədvəli (notarial təsdiq və ingilis dilinə tərcümə)
  - Tam orta təhsil haqqında Attestat və ya məktəbdən arayış (attestat olmadığı halda)
  - Şəxsiyyət vəsiqəsi
  - 3x4 ölçüdə 1ədəd fotosəkil
  - Müvafiq ingilis dili imtahan nəticəsi
  - CV
- Dövlət İmtahan Mərkəzinin internet sahifəsində şəxsi kabinet açaraq Bakalavrın elektron ərizə formasının yazılması (tarixlər DİM tərəfindən müəyyən olunur)
- SAT və IELTS/TOEFL/PTE/Duolingo imtahan nəticəsinin skan olunmuş variantını [DİM-in elektron portalına](#) yükləməyiniz tələb olunur.

### İkinci mərhələ

İngilis dili və SAT imtahan nəticələrinin təqdim olunması (nəticələr 15 iyun 2022-ci ilə qədər iki ili tamam olmadığı müddətdə etibarlı sayılır)

İmtahan balları “ADA” Universitetinin elektron ərizə formasında yazılmalı və test mərkəzi tərəfindən “ADA” Universitetinə göndərməlidir. “ADA” Universitetinin TOEFL kodu 2093-dür.

SAT imtahan nəticələri aşağıdakı qaydada təqdim olunmalıdır:

- College Board-dan elektron şəkildə “ADA” Universitetinə göndərməlidir (kod: 7799)
- College Board-dan elektron şəkildə Dövlət İmtahan Mərkəzinə göndərməlidir (kod: 7876)
- SAT və IELTS/TOEFL/PTE/Duolingo imtahan nəticəsinin skan olunmuş variantını [DİM-in elektron portalına](#) yükləməyiniz tələb olunur.

SAT ilə sənəd verən abituriyentlərlə müsahibələrin (interview) keçirilməsi planlaşdırılmışdır. Qəbul üçün yekun qərar abituriyentin SAT balı və buraxılış (attestat) imtahanında riyaziyyat fənni üzrə topladığı bal əsasında veriləcəkdir.

### Əsas tarixlər

“ADA” Universitetinin elektron ərizə qəbulu başlanı:	1 dekabr 2021-ci il
Bütün sənədlərin təqdim olunması üçün <b>son tarix:</b> (yuxarıda birinci və ikinci mərhələ adlı başlıqlarda göstərilmiş bütün addımlar tamamlanmalıdır)	15 iyun 2022-ci il
1-ci mərhələ nəticələrin elanı:	15 iyul 2022-ci il
1-ci mərhələdə qəbul olmuş abituriyentlər üçün qeydiyyatın son tarixi:	25 iyul 2022-ci il
2-ci mərhələ nəticələrin elanı (boş yerlər qalarsa)	Avqustun sonu
2-ci mərhələdə qəbul olmuş abituriyentlər üçün qeydiyyatın son tarixi:	Avqustun sonu